



**«Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005 — 2010)» Azərbaycan Respublikasının yubiley medalının, «Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə», «Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə» və «Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə» Azərbaycan Respublikasının medallarının təsis edilməsi haqqında**

**Azərbaycan Respublikasının Qanunu**

Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

I. «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005 — 2010)» Azərbaycan Respublikasının yubiley medalı, «Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə», «Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə» və «Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə» Azərbaycan Respublikasının medalları təsis edilsin.

II. «Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 23, maddə 996; 1993-cü il, № 23, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 251; 2003-cü il, № 12, I kitab, maddə 677; 2005-ci il, № 4, maddə 291; 2006-cı il, № 10, maddə 846; 2007-ci il, № 3, maddə 213; 2008-ci il, № 6, maddələr 452, 472; 2009-cu il, № 1, maddə 4, № 7, maddə 515) 2-ci maddəsinin iyirmi ikinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmununda iyirmi üçüncü — iyirmi altıncı abzaslar əlavə edilsin:

*«Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005 — 2010)» yubiley medalı;*

*«Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə» medalı;*

*«Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə» medalı;*

*«Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə» medalı.»*

III. «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005 — 2010)» Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).

IV. «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005 — 2010)» Azərbaycan Respublikasının yubiley medalının təsviri təsdiq edilsin (əlavə olunur).

V. «Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə» Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).

VI. «Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə» Azərbaycan Respublikasının medalının təsviri təsdiq edilsin (əlavə olunur).

VII. «Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə» Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).

VIII. «Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə» Azərbaycan Respublikasının medalının təsviri təsdiq edilsin (əlavə olunur).

IX. «Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə» Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).

X. «Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə» Azərbaycan Respublikasının medalının təsviri təsdiq edilsin (əlavə olunur).

*Azərbaycan Respublikasının Prezidenti*

*İlham ƏLİYEV*

*Bakı şəhəri, 22 oktyabr 2010-cu il*

*№ 1112-IIIQ*

*«Azərbaycan» qəzetində dərc edilmişdir (14 noyabr 2010-cu il, № 252)  
(«VneshExpertService» LLC).*

---

*Azərbaycan Respublikasının  
2010-cu il 22 oktyabr tarixli,  
1112-IIIQ nömrəli Qanunu ilə  
təsdiq edilmişdir*

## **«Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005 — 2010)» Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə**

1. «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005 — 2010)» Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının fəvqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fəvqəladə hallardan qorunması və fəvqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən şəxslər təltif edirlər.

2. «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005 — 2010)» Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edirlər.

3. «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005 — 2010)» Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

---

*Azərbaycan Respublikasının  
2010-cu il 22 oktyabr tarixli,  
1112-IIIQ nömrəli Qanunu ilə  
təsdiq edilmişdir*

## **«Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005 — 2010)» Azərbaycan Respublikasının yubiley medalının təsviri**

«Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005 — 2010)» Azərbaycan Respublikasının yubiley medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir.

Medalın ön tərəfi hamar səthlidir. Mərkəzin yuxarı hissəsində yaşıl minalı relyefli şüaların fonunda, dəfnə yarpaqlarından hörülmüş çələngin üzərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya təsvir edilmişdir.

Bu kompozisiyadan yuxarıda qövs boyunca «AZƏRBAYCAN RESPUBLİKASI», aşağı hissəsində isə «FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ» sözləri yazılmışdır. «FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ» sözləri ilə emblemin arasında Azərbaycan Respublikasının dövlət bayrağının rənglərini əks etdirən üçrəngli dekorativ lentin üzərində «5 İL» sözü yazılmış və dəfnə budağının təsviri verilmişdir. Lentin sol yuxarı hissəsində üst-üstə «2005» və «2010» rəqəmləri yazılmışdır.

Emblem, yarpaqlar, sözlər, rəqəmlər, şüalar relyefli və qızılı rəngdədir. «5 İL» sözü ağ, dekorativ lent göy, qırmızı və yaşıl mina ilə örtülmüşdür.

Medalın arxa tərəfi hamar səthlidir. Mərkəzdə «AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN 5 İLLİYİ» sözləri və «2005 — 2010» rəqəmləri milli ornamentlə tamamlanır. Sözlər, rəqəmlər və ornament relyefli və qızılı rəngdədir.

Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə, kənarlarından mərkəzə doğru ardıcıl olaraq ölçüsü 2 mm enində göy, 10 mm enində qırmızı və mərkəzdə 3 mm enində ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir.

Paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə edilir.



*Azərbaycan Respublikasının  
2010-cu il 22 oktyabr tarixli,  
1112-IIIQ nömrəli Qanunu ilə  
təsdiq edilmişdir*

## **«Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə» Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə**

1. «Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə» Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının fəvqəladə hallar orqanlarının xüsusi rütbəsi olan əməkdaşları aşağıdakılara görə təltif edirlər:

- 1.1. Azərbaycan Respublikasının fəvqəladə hallar orqanlarında xidmətdə xüsusi fərqlənməyə və səmərəli fəaliyyətə görə;
- 1.2. Əhalinin və ərazilərin fəvqəladə hallardan qorunmasında və fəvqəladə halların nəticələrinin aradan qaldırılmasında fəal iştirakə görə;
- 1.3. Azərbaycan Respublikasının fəvqəladə hallar orqanlarının inkişafında göstərdiyi xüsusi xidmətlərə görə.

2. «Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə» Azərbaycan Respublikasının medalının 3 dərəcəsi vardır:

- 2.1. «Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə» 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının fəvqəladə hallar orqanlarında azı 20 il xidmət edən şəxslərə;
- 2.2. «Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə» 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının fəvqəladə hallar orqanlarında azı 15 il xidmət edən şəxslərə;
- 2.3. «Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının fəvqəladə hallar orqanlarında azı 10 il xidmət edən şəxslərə verilir.

3. «Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə» 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı ən yüksək dərəcəlidir.

4. «Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə» Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının fəvqəladə hallar orqanlarının əməkdaşları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edirlər.

5. «Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə» Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

---

*Azərbaycan Respublikasının  
2010-cu il 22 oktyabr tarixli,  
1112-IIIQ nömrəli Qanunu ilə  
təsdiq edilmişdir*

## **«Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə» 1-ci dərəcəli Azərbaycan Respublikası medalının təsviri**

«Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə» 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı milli ornamentli, ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir.

Medalın ön tərəfi hamar səthlidir. Medalın mərkəzində ikinci bir dairəvi lövhə yerləşdirilib. Bu lövhənin fonu qeyri-hamar səthlidir. Lövhənin ortasında relyefli şüaların fonunda, dəfnə yarpaqlarından hörülmüş çələngin üzərində Fövqəladə Hallar Nazirliyinin emblemi təsvir edilmişdir.

Mərkəzdəki lövhə ilə medalın daxili çərçivələri arasında yuxarıda qövs boyunca milli ornament, aşağı hissədə lentin üzərində «XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ» sözləri yazılmışdır. Fövqəladə Hallar Nazirliyinin emblemi ilə dəfnə yarpaqları, lent, relyefli şüalar, milli ornament və fonlar qızılı, sözlər isə qara rəngdədir.

Medalın arxa tərəfi hamar səthlidir, ortasında Fövqəladə Hallar Nazirliyinin emblemi həkk olunmuşdur. Emblemdən yuxarıda qövs boyunca «AZƏRBAYCAN RESPUBLİKASI», aşağıda isə «FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ» sözləri yazılmışdır. Sözlərin arasında iki ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir. Emblem və sözlər relyefli və qızılı rəngdədir.

Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq ölçüsü 3 mm enində yaşıl, 1 mm enində ağ, 5,5 mm enində narıncı və mərkəzdə 8 mm enində yaşıl rəngli şaquli zolaqlar təsvir edilmişdir. Mərkəzdə yerləşən yaşıl rəngli zolağın üzərində dərəcəni bildirən ölçüsü 3 mm olan 1 sarı rəngli şaquli zolaq təsvir olunmuşdur.

Paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə edilir.



---

*Azərbaycan Respublikasının  
2010-cu il 22 oktyabr tarixli,  
1112-IIIQ nömrəli Qanunu ilə  
təsdiq edilmişdir*

## **«Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə» 2-ci dərəcəli Azərbaycan Respublikası medalının təsviri**

«Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə» 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı milli ornamentli, ensiz lövhə ilə bircə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir.

Medalın ön tərəfi hamar səthlidir. Medalın mərkəzində ikinci bir dairəvi lövhə yerləşdirilib. Bu lövhənin fonu qeyri-hamar səthlidir. Lövhənin ortasında relyefli şüaların fonunda, dəfnə yarpaqlarından hörülmüş çələngin üzərində Fövqəladə Hallar Nazirliyinin emblemi təsvir edilmişdir.

Mərkəzdəki lövhə ilə medalın daxili çərçivələri arasında yuxarıda qövs boyunca milli ornament, aşağı hissədə lentin üzərində «XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ» sözləri yazılmışdır. Fövqəladə Hallar Nazirliyinin emblemi, dəfnə yarpaqları, lent, relyefli şüalar, milli ornament və medalın mərkəzindəki ikinci lövhənin fonu qızılı, medalın əsas dairəvi lövhənin fonu gümüşü, sözlər isə qara rəngdədir.

Medalın arxa tərəfi hamar səthlidir, ortasında Fövqəladə Hallar Nazirliyinin emblemi həkk olunmuşdur. Emblemdən yuxarıda qövs boyunca «AZƏRBAYCAN RESPUBLİKASI», aşağıda isə «FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ» sözləri yazılmışdır. Sözlərin arasında iki ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir. Emblem, lövhənin fonu gümüşü, sözlər relyefli və qızılı rəngdədir.

Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsi ilə birləşdirilir. Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq ölçüsü 3 mm enində yaşıl, 1 mm enində ağ, 5,5 mm enində narıncı və mərkəzdə 8 mm enində yaşıl rəngli şaquli zolaqlar təsvir edilmişdir. Mərkəzdə yerləşən yaşıl rəngli zolağın üzərində dərəcəni bildirən ölçüsü 1,5 mm olan 2 sarı rəngli şaquli zolaq təsvir olunmuşdur.

Paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə edilir.



*Azərbaycan Respublikasının  
2010-cu il 22 oktyabr tarixli,  
1112-IIIQ nömrəli Qanunu ilə  
təsdiq edilmişdir*

## **«Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli Azərbaycan Respublikası medalının təsviri**

«Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı milli ornamentli, ensiz lövhə ilə bircə bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir.

Medalın ön tərəfi hamar səthlidir. Medalın mərkəzində ikinci bir dairəvi lövhə yerləşdirilib. Bu lövhənin fonu qeyri-hamar səthlidir. Lövhənin ortasında relyefli şüaların fonunda, dəfnə yarpaqlarından hörülmüş çələngin üzərində Fövqəladə Hallar Nazirliyinin emblemi təsvir edilmişdir.

Mərkəzdəki lövhə ilə medalın daxili çərçivələri arasında yuxarıda qövs boyunca milli ornament, aşağı hissədə lentin üzərində «XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ» sözləri yazılmışdır. Fövqəladə Hallar Nazirliyinin emblemi ilə dəfnə yarpaqları qızılı, lent, relyefli şüalar, milli ornament və fonlar gümüşü, sözlər isə qara rəngdədir.

Medalın arxa tərəfi hamar səthlidir, ortasında Fövqəladə Hallar Nazirliyinin emblemi həkk olunmuşdur. Emblemdən yuxarıda qövs boyunca «AZƏRBAYCAN RESPUBLİKASI», aşağıda isə «FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ» sözləri yazılmışdır. Sözlərin arasında iki ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir. Emblem və sözlər relyefli, gümüşü rəngdədir.

Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq ölçüsü 3 mm enində yaşıl, 1 mm enində ağ, 5,5 mm enində narıncı və mərkəzdə 8 mm enində yaşıl rəngli şaquli zolaqlar təsvir edilmişdir. Mərkəzdə yerləşən yaşıl rəngli zolağın üzərində dərəcəni bildirən ölçüsü 1,5 mm olan 3 sarı rəngli şaquli zolaq təsvir olunmuşdur.

Paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə edilir.



*Azərbaycan Respublikasının  
2010-cu il 22 oktyabr tarixli,  
1112-IIIQ nömrəli Qanunu ilə  
təsdiq edilmişdir*

## **«Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə» Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə**

1. «Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə» Azərbaycan Respublikasının medalı ilə aşağıdakı şəxslər təltif edirlər:

1.1. Azərbaycan Respublikasının fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə Azərbaycan Respublikasının və xarici dövlətlərin dövlət və qeyri-hökumət təşkilatlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri;

1.2. fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması işində göstərdikləri köməyə görə Azərbaycan Respublikasının və xarici dövlətlərin vətəndaşları;

2. «Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə» Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edirlər.

3. «Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə» Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

---

*Azərbaycan Respublikasının  
2010-cu il 22 oktyabr tarixli,  
1112-IIIQ nömrəli Qanunu ilə  
təsdiq edilmişdir*

## **«Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə» Azərbaycan Respublikasının medalının təsviri**

«Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə» Azərbaycan Respublikasının medalı qabarıq formalı, diametri 50 mm olan, bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş səkkizguşəli ulduzdan ibarətdir. Ulduzun mərkəzində iki dairəvi lövhə yerləşdirilib. Birinci dairəvi lövhə yaşıl mina ilə, ikinci mərkəzi dairəvi lövhə isə tünd mavi mina ilə örtülmüşdür. Fövqəladə Hallar Nazirliyinin emblemi dəfnə yarpaqlarından hörülmüş çələngin üzərində tünd mavi mina ilə örtülmüş dairəvi lövhədə həkk olunmuşdur. Lövhənin fonunda relyefli şüalar var. Lövhələr dekorativ incə elementlərlə haşiyələnib. Birinci və ikinci lövhələrin haşiyələri arasında yaşıl minalı fonda «FÖVQƏLADƏ HALLAR ORQANLARI İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ» sözləri yazılmışdır. Səkkizguşəli ulduzun guşələrinin konturları və birinci dairəvi lövhənin dekorativ konturları arasında milli ornamentin elementlərindən kompozisiya yerləşdirilib. Səkkizguşəli ulduz, dairəvi lövhənin dekorativ konturları, Fövqəladə Hallar Nazirliyinin embleminin təsviri, dəfnə yarpaqları, milli ornament, relyefli şüalar və sözlər qızılı rəngdədir.

Medalın arxa tərəfi hamar səthlidir. Paltarın yaxasına bərkidilmək üçün xüsusi elementi vardır. Ulduzun aşağı guşəsində medalın nömrəsinin həkk olunması üçün çərçivəsi vardır.



---

*Azərbaycan Respublikasının  
2010-cu il 22 oktyabr tarixli,  
1112-IIIQ nömrəli Qanunu ilə  
təsdiq edilmişdir*

## **«Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə» Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə**

1. «Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə» Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının fəvqəladə hallar orqanlarında xidmətinin hər il dekabrın 16-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş xüsusi rütbəsi olan əməkdaşlar vəzifə borclarını qüsursuz yerinə yetirdiklərinə görə təltif edirlər.

2. «Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə» Azərbaycan Respublikası medalının 3 dərəcəsi vardır:



2.1. «Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə» 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı — Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında 20 il qüsursuz xidmət edən şəxslərə;

2.2. «Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə» 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı — Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında 15 il qüsursuz xidmət edən şəxslərə;

2.3. «Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə» 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı — Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında 10 il qüsursuz xidmət edən şəxslərə verilir.

3. «Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə» 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı ən yüksək dərəcəlidir.

4. «Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə» Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

5. «Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə» Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

---

*Azərbaycan Respublikasının  
2010-cu il 22 oktyabr tarixli,  
1112-IIIQ nömrəli Qanunu ilə  
təsdiq edilmişdir*

## **«Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə» 1-ci dərəcəli Azərbaycan Respublikası medalının təsviri**

«Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə» 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir.

Medalın ön tərəfinin səthi relyeflidir. Medalın mərkəzində relyefli şüaların fonunda, kəşişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya təsvir olunmuşdur. Bu kompozisiyadan yuxarıda qövs boyunca lentin üzərində «QÜSURSUZ XİDMƏTƏ GÖRƏ» sözləri yazılmış, aşağı hissədə isə palıd yarpaqlarından çələng təsviri verilmişdir. Kəşişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya, lent, palıd yarpaqlarından çələng, lövhənin fonu və sözlər relyefli və qızılı rəngdədir.

Medalın arxa tərəfi hamar səthlidir, ortasında Fövqəladə Hallar Nazirliyinin emblemi həkk olunmuşdur. Emblemdən yuxarıda qövs boyunca «AZƏRBAYCAN RESPUBLİKASI», aşağıda isə «FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ» sözləri yazılmışdır. Sözlərin arasında iki ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir. Emblem, lövhənin fonu və sözlər relyefli və qızılı rəngdədir.

Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq ölçüsü 3 mm enində narıncı, 6,5 mm enində göy, mərkəzə 8 mm enində ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir. Ağ rəngli zolağın üzərində dərəcəni bildirən, ölçüsü 3 mm olan 1 yaşıl rəngli şaquli zolaq təsvir olunmuşdur.

Paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə edilir.



*Azərbaycan Respublikasının  
2010-cu il 22 oktyabr tarixli,  
1112-IIIQ nömrəli Qanunu ilə  
təsdiq edilmişdir*

## **«Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə» 2-ci dərəcəli Azərbaycan Respublikası medalının təsviri**

«Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə» 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir.

Medalın ön tərəfinin səthi relyeflidir. Medalın mərkəzində relyefli qızılı rəngli şüaların fonunda, kəşişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya təsvir olunmuşdur. Bu kompozisiyadan yuxarıda qövs boyunca lentin üzərində «QÜSURSUZ XİDMƏTƏ GÖRƏ» sözləri yazılmış, aşağı hissədə isə palıd yarpaqlarından çələng təsviri verilmişdir. Kəşişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya, lent, palıd yarpaqlarından çələng, sözlər və dairəvi formalı lövhənin çərçivəsi relyefli və qızılı, lövhənin fonu isə gümüşü rəngdədir.

Medalın arxa tərəfi hamar səthlidir, ortasında Fövqəladə Hallar Nazirliyinin emblemi həkk olunmuşdur. Emblemdən yuxarıda qövs boyunca «AZƏRBAYCAN RESPUBLİKASI», aşağıda isə «FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ» sözləri yazılmışdır. Sözlərin arasında iki ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir. Emblem və lövhənin fonu gümüşü, sözlər və relyefli dairəvi formalı lövhənin çərçivəsi isə qızılı rəngdədir.

Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq ölçüsü 3 mm enində narıncı, 6,5 mm enində göy, mərkəzə 8 mm enində ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir. Ağ rəngli zolağın üzərində dərəcəni bildirən, ölçüsü 1,5 mm olan 2 yaşıl rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

Paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə edilir.



*Azərbaycan Respublikasının  
2010-cu il 22 oktyabr tarixli,  
1112-IIIQ nömrəli Qanunu ilə  
təsdiq edilmişdir*

## **«Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə» 3-cü dərəcəli Azərbaycan Respublikası medalının təsviri**

«Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə» 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir.

Medalın ön tərəfinin səthi relyeflidir. Medalın mərkəzində relyefli şüaların fonunda, kəşişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya təsvir olunmuşdur. Bu kompozisiyadan yuxarıda qövs boyunca lentin üzərində «QÜSURSUZ XİDMƏTƏ GÖRƏ» sözləri yazılmış, aşağı hissədə isə palıd yarpaqlarından çələng təsviri verilmişdir. Kəşişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya qızılı, lent, palıd yarpaqlarından çələng və sözlər relyefli və gümüşü rəngdədir.

Medalın arxa tərəfi hamar səthlidir, ortasında Fövqəladə Hallar Nazirliyinin emblemi həkk olunmuşdur. Emblemdən yuxarıda qövs boyunca «AZƏRBAYCAN RESPUBLİKASI», aşağıda isə «FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ» sözləri yazılmışdır. Sözlərin arasında iki ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir. Emblem və sözlər relyefli və gümüşü rəngdədir.

Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq ölçüsü 3 mm enində narıncı, 6,5 mm enində göy, mərkəzdə 8 mm enində ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir. Ağ rəngli zolağın üzərində dərəcəni bildirən, ölçüsü 1,5 mm olan 3 yaşıl rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

Paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə edilir.

